

# ZƏR QƏDRİNİ BİLƏN ZƏRGƏR



Vüqar Əhməd  
AMEA Nizami Gəncəvi adına  
Ədəbiyyat İstututunun Mətbuat tarixi  
və publisistika şöbəsinin müdürü,  
filologiya elmləri doktoru,  
professor.

(Əvvəli ötən sayımızda)

Şirməmməd müəllim yuxarıda qeyd olunduğu kimi Məhəmməd Əmin Rəsulzadə haqqında onun 1920-ci ilə qədərki yaradıcılığını əhatə edən beş kitab, daha doğrusu beş cildliyini nəşr etdirmişdir. Lakin qocaman alimimiz bununla kifayətlənmir. O, Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə yaşadığı dövrlərdə də yazdığı əsərləri, məqalələri tapıb üzə çıxarmaq fikrindədir. Şirməmməd müəllim Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə olduğu dövrlərdə redaktoru olduğu məcmüələri - "Yeni Qafqasiya", "Azəri türkü", "Odlu yurd" və başqa dərgiləri, qəzetləri toplayıb tərib edərək nəşr etdirmək istəyir. Hələlik zaman-zaman "Yeni Qafqasiya", "Odlu yurd"da dərc olunmuş məqalələri "525"-ci qəzeti şənbə nömrəsində dərc etdirən Şirməmməd müəllim deyir ki, o məcmüələrdə Azərbaycan milli istiqlal hərəkatına, Azərbaycanın gerçək tarixinə dair o qədər dəyərli sənədlər, yazılar, məqalələr var ki, bunların burda olması bizim tariximizi öyrənmək üçün vacibdir.

Məhəmməd Əmin Rəsulzadənin redaktoru olduğu "Odlu yurd" qəzetiindən bir parçanı göstərmek kifayətdir ki, Moskvada məhz azərbaycanlıları əzməkdən ötrü o zamanlarda Azərbaycan mərafətini idarə edən erməni Mirzoyanın necə riyakar olduğu və Azərbaycan xalqına qarşı məkrili mövqe tutduğu aşkarə çixsin.

"Fəqət Azərbaycan məairifini idarə edən Mirzoyan, Rot Hauzer Mişel kimi Moskva mümməsilləri Azərbaycan xalqının gözüünü boyamaq məqsədilə ali məktəblərə qəbul ediləcək tələbələrdən 60 nisbətinin türk olmasına qərar vermişdir. İştə tam bu sırada firqə xəttində inhırat (sapma) cürmili (təqsirilə) Azərbaycan kommunist firqəsində iflas və inhilal özünü göstərinə məssələ şəklini dəyişərək sinfi bir mahiyət aldı. Ali məktəblərə girmək istəyən 1500 türk tələbədən yalnız 5 faizi qəbul edilərək yerde qalanı burjua, qolçomoaq, tacir uşağı yabançı ünsür qulpu taxılaraq rədd edildi."

Lakin bu qəzetlərin orijinal saylarını hələ də əldə eləye bilməyən Şirməmməd müəllim belə bir teklif ireləsürür ki, Azərbaycanda Məhəmməd Əmin Rəsulzadənin ırsını öyrənen xüsusi bir rəsmi təşkilat, yer olmalıdır. Bu bizim tariximizdir. Keçən il

Türkiyədə Əli Yavuz Akpinar və onun dostları "Yeni Qafqasiya" yazıları Məhəmməd Əmin Rəsulzadə 1923-1927" kitabı buraxıldı. 1923-1927-ci illər ərzində "Yeni Qafqasiya" jurnalının 95 nömrəsi çıxıb. Bu 95 nömrədə Məhəmməd Əmin bəyin 144 yazısı dərc olunub. Türkiyəli dostlarımız da bunu ayrıca kitab şəklində çap ediblər. Özü də kitab 390 səhifədən artıqdır. Bu hələ bir jurnalda çap olunan yazılardır. Mən 5 cild nəşr etdirdim. Sonra onun parlamentdəki çıxışlarını ayrıca çap etdirmək istədim, amma etmədim. "Azərbaycan" qəzetindəki parlament hesabatları və şərhərdən ibarət 5 cild buraxmışam. Orda onun parlamentdəki bütün fəaliyyəti əks olunub. Deməli, Azərbaycanda 1920-ci ilə qədər Məhəmməd Əmin Rəsulzadə və Cümhuriyyətçilərlə, müsavatçılarla bağlı nə olubsa bunlar üzədir, öyrənilib və öyrənilir. Mühacirət dövrü ilə məşğul olanlar var, mən onları bilirəm. Türkiyədə xüsusilə məşğul olanlar çoxdur. Mənim bu saat məşğul olduğum "Yeni Qafqasiya"dır. Sağ olsunlar türk qardaşlarım, mənə göndəriblər. 1929-1931-ci illərdə "Odlar yurd"un 32 sayı çıxıb. İki kitab şəklində buraxıblar. Bütün nömrələri, bütün yazıları olduğu kimi. Biz necə "Əkinçi"ni, "Molla Nəsrəddin"i çap etmişik, o cür, özü də bizdən də yaxşı çap ediblər. Hərəsi 800-dən artıq səhifədir. İndi bunu bizim respublikada çap etmək olmazmı?!

Bir sözlə, Şirməmməd müəllim Məhəmməd Əmin Rəsulzadənin bütün ırsını çap elədirib xalqa çatdırmaq fikrindədir. Onu da qeyd etmek mütləq lazımdır ki, Şirməmməd müəllim Məhəmməd Əmin Rəsulzadəyə aid bütün yazıları öz vəsaiti, daha doğrusu maaşı hesabına çap elədirib. Bu da qocaman alimimizin bir insan kimi yüksək mənəvi keyfiyyətlərini, nəcib sıfıtlarını göstərir. Normal insanlar bilirlər ki, əgər bir insan sahə bir iş görmək uğrunda pulunu, parasını xərcləyirsə, bu insan əsil vətənpərvərdir, xalqını, millətini, torpağını, bayrağını, dövlətini təmənnasız sevir və nəinki təmənnasız sevir, xalqın mərafətnəməsi yolunda sonuncu qəpiyini belə xərcləyir.

Müdrik insanlarımız belə bir söz də işlətmışlər ki, vətənpərvər insan gününü bir parça quru çörəklə də başa vurur, vətən satana isə haram yollarla qazandığı milyonlar belə bəs eləməz. Şirməmməd müəllim eyni zamanda mühafizəkdir. Bir qisim insanlar hökmərin mühafizləridir. Əsgərlərimiz vətənin mühafizləridir, polislərimiz asayışın keşiyində dayanıblar. Alimlərimiz elmlərimizin mühafizləridir. Şirməmməd müəllim kimi insanların isə gerçək tariximizin mühafizləridir.

Şirməmməd müəllim uzun illərdə ki, həqiqətin karşısındaki pərdələri yırtaraq xalqa gerçəyi anladır. Şirməmməd müəllim bütün bunlarla yanaşı öz çıxışlarında vaxtılı Azərbaycanda jurnalistikən təməlini qoyan Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti dərc etdirdiyi məqalələrdən sitatlar götürərək, eşşəklə su satan adı bir ermənin, ermənilərin "Böyük Hayastan" yaratmaq niyyətinin həyata keçməsindən ötrü qazandığı qəpik-quruşu belə erməni icmasının hesabına keçirdiyini, azərbaycanlı bəylərin isə xalqın kasib zümrəsindən ötrü, gənclərin savadlanmasına görə bir qəpik xərcləməmələrini söyləyərək, bir sira pulu-parası olan imkanlı adamlarda vicdan hissini oyanması üçün olduqca obraxlı natıqlik məhərətindən istifadə edir. Uca Allahın bizə misilsiz ərməğanı olan müqəddəs Qurani-Kərimdə tez-tez vurğulanın bir kəlam var: - "Və tu salata, və tu

zəkat." Yəni ey imkanlı adamlar, namaz qılın, zəkat verin!

Söz yox ki, sosializm ideologiyasının 70 illik zəhərindən sonra insanların əksəriyyəti namaz qılmaq iqtidarında deyil. Buna görə hələ zaman lazımdır. Lakin hər bir imkanlı insan, xalqın bütünlükə firavan yaşaması üçün qazancının cəmisi qırxdan birini verə bilər. Bu "zəkat" özü də tekçə kasib-kusubun, ehtiyac içinde yaşayanların qarını doyuzdurmaqdandır, xəstələrin şəfa tapmasından ötrü deyil. Bu "zəkat" həm də xalqın bütünlükə maariflənməsindən, dostu ilə düşmənini tanımasından, ağı-qaradan seçməsindən, haqqı nahaqqā verməməsindən ötrüdür. Şirməmməd müəllimin coxsayılı məqalələrində bu da öz əksini tapıb ki, dönyanın başqa-başqa ölkələrində yaşayan ermənilər, istər Ermənistanda, istərsə də dönyanın başqa yerlərində yaşayan ermənilərin yüz faiz savadlanmasından, eyni zamanda işgalçi siyasetlərini davam elətdirməkdən ötrü erməni ordusunun silahlənməsinə görə varıdatlarının ən azı 90 faizini xərcleyirlər. Lakin Azərbaycandakı imkanlı adamlar bu işdə, daha doğrusu ermənilər kimi yalanı yox, həqiqəti bəyan eləməkdə vətənpərvər insanlara köməklik göstərməkdə çox xəsisidilər.

Son illər ərzində Şirməmməd müəllimin "Milli haqq və ədəlet axtarışında" (Bakı- "Adiloğlu"-2004), "Mətbu irsimizdən səhifələr" (Bakı- "Çənlibel"-2007), "Publisistik miraz və müasirlik" (Bakı- "Elm"-2007), "Mütəqalliyin çətin yol... Reallıqlar, düşüncələr" (Bakı- "Elm"-2009), "Üzeyir Hacıbəyli. Nəşrlərdə kənardə qoyulmuş mətbu əsərləri" (İki cilddə. Bakı- "Elm"-2009-2010), "Məhəmməd Əmin Rəsulzadə. Əsərləri" (Beş cilddə. Bakı- "Təhsil"-2014), "Azərbaycan" qəzetiində parlament hesabatları və şərhələr" (Üç cilddə. Bakı- "Qanun", 2012, 2015, 2016, 2017) kimi kitablari çapdan çıxıb.

Uca Allah yaratdığı bütün məxluqatdan fərqli olaraq yalnız insanı şurullu olaraq yaratmışdır. Özü də beyni düz işləməyən Carlz Darwinin uydurduğu kimi insan meymundan əmələ gəlməmişdir, Uca Allah insanı, daha doğrusu ilk insan və ilk peyğəmbər Həzərəti Adəm əleyhəssalami torpaqdan xəlq edərək insan olaraq yaratmış və ona şurur vermişdir. İnsan yaranandan bəri bir qisim insanlar Uca Allahın onlara verdiyi şurur düzgün istiqamətləndirməyib, nəfslərinə uyaraq murdar işlər görmüş, fitnə-fəsad tövəmiş, möhtəkirliklə, firildaqla məşğul olmuş, yalan danişmiş, böhtən atmış və daim ilk növbədə Uca Yaradana üşyan etmişdir. Bu, indi də belədir. Lakin bir qisim insanlar Uca Allahın qoyduğu qadağaları pozmamış, Ulu Yaradan tərəfindən onlara verilən şurur saleh əməllərə isiqamətləndirmiş, Uca Yaradan tərəfindən onlara verilən ömrün hər səniyəsini belə boş verməmiş, tek özlərindən və yaxud ailələrindən ötrü deyil, xalqından, millətindən, eyni zamanda bütün bəşəriyyətdən ötrü gecələrini gündüzlərinə qataraq çalışmış və dünya xəzinəsinə qiyəməti heç bir şəyle ölçüləməyən ləllər, gövhərlər bəxş etmişlər.

Bu insanlardan biri də məhz Şirməmməd Hüseynovdur. Şirməmməd Hüseynov Uca yaradanın ona bəxş etdiyi şurur ancaq saleh işlərə yönəltmişdir və yönəltməkdədir. O, heç zaman qadağaları pozmamışdır, vətənin təsəübünə çəkmış, namusu ilə yaşamış, xalqını sevmiş, ona əllerini uzadan hər kəsə qayğı göstərmiş, kimsənin əlini boş qaytarmayıb. Təkrar da olsa, bunu deməyə borcluyuq ki, Şirməmməd

müəllim hər səniyəsini qızıldan, brilyantdan qat-qat dəyərli sayaraq, həmdə böyük həvəslə çalışmışdır və 95 yaşı olmasına baxmayaraq cavanlığında enerji ilə çalışmaqdadır.

Sevgili Peyğəmbərimiz Həzərəti Məhəmməd əleyhəssalatu vəssələmin çox gözəl bir hədisi-şərifi var; "Alim öldü, aləm öldü".

Ulu Peyğəmbərimiz alimlərə çox böyük dəyər verərək, onların məqamının Allah yanında çox yüksək olduğunu söylemişdir.


Şirməmməd müəllim əsil alimdir. Onun alimliyi bir qisim saxta "alimlər" kimi kağız üzərində deyil, çünkü onun yaradıcılığı, fəaliyyəti göz qabağındadır. Yaxşı bir zərb-məsəl də var ki, görünən kəndə bələdçi lazımdır.

Şirməmməd müəllim həm də uzun illərdir ki, nümunəvi bir pedaqoqdur. O, 1954-cü ildən, yəni M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin Elmi Şurasında həmin universitetin mətbuat tarixi kafedrasının müdürü, professor A.Portyanskinin rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi alıb doğma vətənə döñəndən sonra Azərbaycan Dövlət Universitetində filologiya fakültəsinin jurnalistika kafedrasının baş müəllimi kimi çalışmağa başlamış, sonra dosent kimi işləmiş, 1962-1969-cu illərdə ADU-da filologiya fakültəsinin dekan müavini, 1970-1976-ci illərdə jurnalistika fakültəsinin dekanı, 1976-1980-ci illərdə mətbuat tarixi və ideoloji metodları kafedrasının müdürü olmuşdur. Şirməmməd müəllim hal-hazırda da Bakı Dövlət Universitetində professor kimi çalışmaqdadır. O, bu illər ərzində vətənə, torpağa, xalqa, milletə, dövlətə ləyaqətlə xidmət edən yüzlərlə elm adımı yetişdirmişdir.

Şirməmməd müəllimin pedaqoji fəaliyyətinin böyük bir hissəsi sosializm ideologiyasının zəhərli qılınçının qabağının da, arxasının da kəsdiyi zamanlara düşmüştür, yəni 1954-cü ildən 1991-ci ilə qədər, düz otuz yeddi il. Hamimizə, daha doğrusu, 1991-ci ilə qədər artıq xalqın dili ilə desək ağlı kəsən insanlarınə məlumdur ki, sosializm ideologiyası dənəmində Lenin ilahıləşdirilmiş, dönyanın ən murdar adamlarından biri olan, 1918-ci ildə 100 mindən çox azərbaycanının qətləne fərman vermiş Stepan Şəumyan isə bütənləşdirilmişdi. Bütün informasiya vəsiti, mətbuat orqanları yerli-yersiz Lenini, Şəumyanı tərifləyir və tərifləməkdən də doymurdular. Şəumyan mövzusu isə o zaman Sovet Hökumətinə şirin görünmək isteyən insanlar üçün xüsusi əhəmiyyət kəsb edirdi. Lakin onlardan fərqli olaraq həqiqəti bəyan eləyen Şirməmməd Hüseynov isə qətiyyən qorxmurdur. Daim Azərbaycan və türk xalqının ən qatı düşmənlərindən olan Stepan Şəumyanın əsil simasını, riyakarlığını, alçaqlığını tələbələrinə anladırdı. 60-ci illərdə Şirməmməd müəllimin tələbəsi olmuş, hal-hazırda BDU-nun professoru Həmid Vəliyev, Şirməmməd müəllim haqqında maraqlı bir tarixçə nəql edir:

"Günlərin bir gündənə mühazirəsini oxuyub başa çatdırıldıqdan sonra mövzu ilə heç bir əlaqəsi olmayan söylədiyi fikir hələ də qulaqlarında səslənir: "Stepan Şəumyan haqqında, 26-lar haqqında ağız dolusu danışırlar. Onların fəaliyyətini şisirdirlər. Azərbaycana vurduqları ziyan barəsində isə heç nə demirlər. Çünkü bunları demək hakimiyyətə əl vermir."

**(Davamı 14-cü səhifədə)**



(Əvvəli 12-ci sahifədə)

Arxivlərdə Şaumyanın bəd əməlləri haqqında çoxlu materiallar vardır. Böyük Sovet Ensiklopediyası baş redaktorunun müavini vəzifəsində çalışıan, tarix elmləri doktoru Levon

Şaumyan SSRİ-nin bütün arxiv-lərinin qapılarını qıffıllayıb açarları cibində gəzdirir. İstəmir ki, azərbaycanlılar arxivə girib atası barəsində mövcud olan materialları görsünlər. Elə buna görə də azərbaycanlılardan tarix elmləri doktoru alimlik dərəcəsi alanlar son dərəcə azdır. Olanlar isə kolxoz quruculuğunun tarixini, sosializmin nəqliyyətlərini və sair bu kimi mövzuları araşdırırlar.

Şirməmməd müəllimin başqa bir tələbəsi Cahangir Məmmədlinin də bununla bağlı bir xatirəsi var:

“Sovet dövründə “Kollektiv sosializm yarışını genişləndirək dövlət planını ikiqat yerinə yetirmişdir” tipli dəbdə olan basmaqəlib jurnalist cümləsinə qarşı Şirməmməd müəllim hələ o zaman tez-tez deyirdi: “Bu sosializm yarışını çox genişləndirib, axırdı partladacaqlar.” Auditoriyada “Sovet adamı” anlayışınını absurdluğunu sübut edirdi. Ədəbi ictimaiyyətin,

edərkən ərəb əlifbası ilə yazılan bütün yazıları latin qrafikasına çevirdiyi kimi, Üzeyir bəyin də məhz ərəb əlifbası ilə qələmə alınmış yazılarını latin qrafikasına böyük peşəkarlıqla çevirmişdir. Məlum məsələdir ki, ərəb qrafikası əsasında tərtib olunmuş Azərbaycan əlifbasında hərəkələr olmadığına, daha doğrusu əksər hallarda sözlərin ortasında saitlər yazılımadığına görə kiril və latin qrafikasına öyrəşmiş adamlar üçün bu əlifba ilə yazılınları oxumaq o qədər də asan bir məsələ deyil. Şirməmməd müəllim bu işdə də böyük ustadır və ərəb qrafikası əsasında tərtib olunmuş Azərbaycan əlifbası ilə yazılmış əsərləri olduqca rahat bir şəkildə oxuya bilir. Lakin bu da hamısı deyil. Şirməmməd müəllim o zamankı dövrə aid, indiki zamanda çətin anlaşılan sözlərin lüğətini də tərtib etmişdir.

Şirməmməd müəllimin fəaliyyəti həddindən artıq çoxşaxəlidir. O, həqiqətləri üzə çıxartmaqdən ötrü tekçə bizim özümüzə məxsus, eyni zamanda hər tarixi hadisəyə obyektiv qiymət verən xarici mənbələrdən topladığı tarixi sənədlərlə, arxiv materilləri ilə kifayətlənmir. Azərbaycan və türk xalqının qatı düşməni olan ermənilərin arasındaki tarixə əksər ermənilər kimi yox, düzgün qiymət verən insanların qələmə aldığı həqiqəti əks etdirən yazılarını tapıb bir arxiv sənədi kimi informasiya vasitələrinə təqdim edir.

Tiflisdə rus dilində nəşr olunan “Vozrojdenie” qəzetində ermənilərin “Yeni fəlakətli xətası” adlı məqalə çap edilib. “Açıq söz” qəzeti bu məqaləni rus dilindən Azərbaycan dilinə tərcümə eləyərək oxucuların diqqətinə çatdırıb. “Açıq söz”dən sonra “Hümmət” qəzeti bu məqalənin təkrarını verib. Bu çox maraqlı bir məsələdir. Bu məqalədə səhəbət ondan gedir ki, Türkiyə ermənilərini yolundan çıxardan avantürüaya səvq edənlər Rusiya və Qafqaz erməniləridir. Ermənilərin “Yeni fəlakətli xətası” adlı məqalədən sitat: “Rusiya ermənilərinin ağılsız siyaseti

## ZƏR QƏDRİNİ

## BİLƏN ZƏRGƏR

tarixçilərin vəsf etdiyi “26-lar”ın Azərbaycana vurduğu zərbələri üstü-örtülü ehyamlarla bizi çatdırırı. Mətbuat tarixini, mədəniyyət tarixini Təbrizdən başlayırdı, mühacirət mətbuatının yaradıcılığından söz açırdı.”

Azərbaycan musiqisinin sərkərdəsi olan Üzeyir bəy Hacıbəylini xalqımızın böyük bir qismi sadəcə olaraq bir bəstəkar-dramaturq və musiqi pedaqoqu kimi tanır. Lakin Üzeyir bəyin məziyyətlərini saymaqla qurtarmaz. Əslində Üzeyir bəy sözün əsil mənasında vətən fədaisi idi və bütün həyatını vətəne təmənnasız xidmətlə keçirmişdi. Təsadüfi deyil ki, 1918-ci ildə başlarında Stepan Şaumyan olmaqla ermənilərdən ibarət daşnak-bolşevik neofaşist hərbi birləşmələri xalqımıza qarşı qətlam törədəndə Üzeyir bəy Fransa mətbuatında ermənilərin yırtıcılığı, vəhşiliyi, cəlladlığı haqqında silsilə məqalələr dərc etdirmişdi.

Şirməmməd Hüseynov Məhəmməd Əmin Rəsulzadə irsinə təmənnasız əmək verdiyi kimi Üzeyir Hacıbəyli irsinə də əmək verməkdədir. O, Üzeyir bəyin 120-yə yaxın məqaləsini – 19 çap vərəqi həcmində “Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri” adı altında öz şəxsi hesabına çap elətdirdiyi kitaba salmışdır. Şirməmməd müəllim eyni zamanda bir mətnşunas kimi Məhəmməd Əmin Rəsulzadə irsini tədqiq

nəticəsində Ermənistən əzildi, məhv oldu. Vorontsovun Rusiyaya ermənilərsiz Ermənistən lazımdır siyaseti tamamilə əmələ gəldi. Fəqət kiçik Ermənistən təcavüzkaranə siyaset yürüdərək hərbi bir dövlət kimi müttəfiqlər sırasına girdi. Rus qoşunları erməniləri vurub doğma yurdlarından qovdular. Məhz İslami qəbul edən 400 min erməni vətənlərinə xəyanət etmək istəməyənlərdir. 600 min erməni Mesopotomiya, 200 minini Rusiyaya, 120 minini Avropaya, 130 minini Suriyaya köçürdülər.”

Şirməmməd müəllim buna rəğmən belə deyir:

“Görünür ermənilər hər şeyi əzələdən saymağa başlamalıdır. Nəsə itirənə ona görə deyirlər ki, əvvəl bir özünü yaxşı-yaxşı axtar. Onda görünəcək ki, ortada hansısa qeyri-adi soyqırım yox, adice say-qırım məsəlesi var.”

Şirməmməd müəllim 95 yaşına çatmasına baxmayaraq hələ də gizli qalan həqiqətləri üzə çıxarmaqdən ötrü bütün bacarığını ortaya qoyur. Şirməmməd müəllim sözün həqiqi mənasında Azərbaycan xalqının sərvətidir və xalqımız üçün olduqca dəyərli bir şəxsiyyətdir. Biz bu qocaman, müdrik alımə can sağlığı və 100 illiyini təntənə ilə qeyd etməyi arzulayırıq.